

## Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

min manatla

	9/30/2020	6/30/2020
<b>1</b>	<b>Əməliyyat fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti</b>	
1.1	14,820.18	10,126.80
1.2	-1,455.58	-1,061.42
1.3	6,761.21	4,501.29
1.4	-3,530.43	-2,376.80
1.5	2,787.20	1,829.37
1.6	0.00	0.00
1.7	-7,184.26	-5,043.16
1.8	-6,510.17	-3,965.34
1.9	0.00	0.00
1.1	77.90	72.91
1.11	0.00	0.00
<b>2</b>	<b>5,766.05</b>	<b>4,083.65</b>
<b>2.1</b>	<b>Əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklərdən əvvəl bank fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>	
2.1	49,059.20	38,126.59
2.1.1	9,570.00	9,570.00
2.1.2	37,686.08	27,861.69
2.1.3	1,803.12	694.90
<b>2.2</b>	<b>-78,241.67</b>	<b>-73,052.35</b>
2.2.1	-2,481.40	-3,396.38
2.2.2	0.00	0.00
2.2.3	-71,934.47	-66,785.47
2.2.4	-3,825.79	-2,870.50
<b>3</b>	<b>-23,416.41</b>	<b>-30,842.11</b>
3.1	-281.77	-0.31
<b>4</b>	<b>-23,698.18</b>	<b>-30,842.42</b>
<b>5</b>	<b>İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti</b>	
5.1	-1,741.61	-1,621.67
5.2	0.00	0.00
5.3	-1,393.76	-823.41
5.4	0.00	0.00
5.5	0.00	0.00
5.6	987.35	5,144.05
5.7	0.00	0.00
<b>6</b>	<b>-2,148.02</b>	<b>2,698.98</b>
<b>7</b>	<b>Maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin hərəkəti</b>	
7.1	0.00	0.00
7.2	0.00	0.00
7.3	0.00	0.00
7.4	0.00	0.00
7.5	0.00	0.00
7.6	0.00	0.00
<b>8</b>	<b>0.00</b>	<b>0.00</b>
<b>9</b>	<b>204,699.49</b>	<b>204,699.49</b>
<b>10</b>	<b>-25,846.20</b>	<b>-28,143.44</b>
<b>11</b>	<b>-55.26</b>	<b>-76.33</b>
<b>12</b>	<b>178,798.04</b>	<b>176,479.73</b>